

Gənc nəslin bədii ədəbiyyata biganəliyinin fəsadları

Ədəbiyyatın, incəsənətin təbliğinin spesifik yolları tapılmalıdır

Məktəbyaşlı uşaqların, yeniyetmələrin bədii ədəbiyyata marağının azalması artıq təkcə bizim yox, əksər ölkələrin problemidir. Bu mənada məsələnin nə qədər aktual olduğunu düşünmək çətin deyil. Məsələn, qardaş ölkə Türkiyənin Təhsil Nazirliyinin uşaq və gənclər üçün tərtib etdiyi "100 təmel əsər" adlı siyahıda 6-7 yaşdan 10-15 yaşa qədər uşaqların oxumalı olduqları klassik əsərlərin adı yer alıb. Nəşriyyatlar əsərləri yaşıq grupları üzrə çap ediblər. İş o yere çatıb ki, həmisi mütaliə vərdişləri ilə dünya ölkələri içerisinde öncül yerdən birini tutan Rusiya da narahatlığını oxşar metodla ifadə edib.

"Uşaq və yeniyetmələr üçün 100 əsər" onların dünyagörüşünün və bədii zövqünün formallaşmasına hesablanıb. Rusiya təhsilinə cavabdeh şəxslər hesab edirlər ki, bədii ədəbiyyat siyahısının yaş qrupları üzrə düzgün tətbiqi böyük nəslin təkcə bədii zövqünü formalasdırmağa xidmet etmir, həmçinin onlarda vətənpərvərlik hissi tərbiye edir. "Hərb və Sülh", "Sakit Don", "İnsanın tələyi" və s. kimi əsərlər onlarda mübarizə ruhu yaradır, Vətəni sevməyə sövq edir, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslerinin tərbiyəsində rol oynayır.

Təssərfü qeyd etmek lazımdır ki, bizim ümumtəhsil məktəblərində de mütaliəye dairənəzarəsi münasibət var: həm müəllimlər, həm də şagirdlər tərəfindən. Müəllimlər "Kurikulum şagirdlərə ev tapşırığı və əlavə oxu verməyə imkan vermir" deyərək, özlərinə haqq qazandırmağa çalışırlar. Tədris metodunun "şagirdlərin biliklərə dərsdə yiylənməsi" tələbi müəllimlərin bu mövzuda yaxalarını kənara çekmələrinə bir növ imkan yaradıb. Hətta "kurikulum çərçivəsində mütaliəni de sinifde edirlər" deyənlər var. Faktlar isə göstərir ki, müəllimlərin "yaxalarını kənara çekmə" metodları şagirdlərin bədii təfəkkürünə ziyanına işləyir. Diger tərəfdən, uşaqların az-çox oxuduqları ədəbiyyat, test sualları çərçivəsindən kənara çıxmır. Bu isə onların şifahi nitqlərində, düşüncələrini sözlə ifadə etmələrində məhdudiyyət yaradır.

Uşaq və gənclər bədii ədəbiyyata biganəliyi Təhsil Nazirliyini bir neçə ildir ki, bu istiqamətdə hərəkətə getirib. Məsələn, təhsil nazirinin emri ilə artıq bir neçə ildir ki, "Ədəbiyyat biliciləri" müsabiqəsi keçirili. Məktəb, rayon (şəhər) və respublika mərhələsindən ibarət olan müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin aşkarlanması məqsədi daşıyır.

Maraqlıdır, zamanın, qloballaşan dün-

yanın diktəsinə tabe olduğu, diqqətin texnologiyalara yönəldiyi bir vaxtda yetişməkde olan gəncliyi maraqlarından ayırb bedii ədəbiyyatla temas yaratmaq mümkün ola-caqmış? Hər halda, ədəbiyyat adamları o qədər də ümidiş görünmürlər.


ŞAGIRDLARIN DÜNYAGÖRÜŞÜNƏ TƏSİR

"Son illerde şagirdlərin mütaliə məsəlesi gündəmdədir" deyən "Ədəbiyyat biliciləri" müsabiqəsinin təşkilat komitəsinin sədr müavini, Yazıçılar Birliyinin katibi Rəşad Məcid hesab edir ki, orta mək-

Bədii ədəbiyyat oxuyanlar daxilən daha zəngin olurlar. Hesab edirəm ki, bu cür təbliğatla orta məktəb şagirdlərini mütaliəyə nəinki cəlb etmək olar, onların bədii təfəkkürünə inkişafına nail olmaq da mümkündür. Bu isə şagirdlərde bir sıra müsbət keyfiyyətlərin formalaşmasına sebəb olacaq".

MÜBARİZƏ ƏZMINİN YÜKSƏLMƏSİNƏ XİDMƏT

Yazıçılar Birliyinin katibi İlqar Fəhmi zamanı bir qədər fərqli hesab edir: "Artıq bir qədər fərqli dönəmdir. Ədəbiyyatın, in-



təb şagirdlərinin ədəbiyyat adamları ilə görüşlərinin, onların həyatına, gələcək yaradıcılıqlarına, münasibətlərinə, baxışlarına müsbət təsiri olur: "Ümumiyyətə, bədii ədəbiyyatın marağın azalması ilə bağlı cəmiyyətin narahatlığı var. Uşaqlarda məktəb illərindən mütaliə vərdişini yaratmaq lazımdır. Bu cür müsabiqələrdə ən yaxşı ədəbi əsərlərle bağlı fikirləri, yazıları, əsərləri olan şagirdlər uğur qazanırlar. Müsabiqənin yarış formasına salınmasını, müasir dövrde kommunikasiyalara, texnologiyalara uyğun aparılmasını da müsbət hadisə hesab edirəm. Bu, orta məktəblərdə uşaqlarda təkcə mütaliəyə deyil, həm de yaradıcılığa maraq yaratmaq xətrinə irəli sürülen tendensiyadır". R.Məcid "Biz şagirdlərə ədəbiyyata necə maraq yarada bilərik?" sualına belə cavab verir: "Azərbaycan dilində bədii əsərləri oxumaq, ana dilimizin gözəlliyyinə vaqif olmaq gələcəkədə bu dildə rəvan danışmağın əsasını qoyur. Bu mənada da hansı sahədə olursa-olsun, şagird gələcəkdə siyasetlə, hüquqla, iqtisadiyyatla məşğul olsa belə, o, öz dilində selis danışmalıdır. Bunun üçün isə Azərbaycanın yazıçı və şairlerinin əsərlərini oxumalı, şeirlər əzberləməlidir. Mən hər şeydən əvvəl bu amili öne çəkirəm. Hesab edirəm, bu vasitə ilə şagirdlərin dünyagörüşünə təsir etmək olar. Cənubi onların içərisində iddialıları, gələcəkdə uğur qazanmaq istəyənləri var. Onlar da yaxşı danışmaq və nitq qabiliyyətinə malik olmaq üçün bədii ədəbiyyat oxumağın vacibliyini dərk edirlər. Bundan əlavə, bədii ədəbiyyat insanın mənəvi dünyasını gücləndirir, cəmiyyətimizin saflaşmasına xidmət edir.

cəsənətin təbliğinin spesifik yolları tapılmalıdır. Bu yollardan biri də müasir, dinamik cəmiyyətə uyğun olan yarışma üslubudur. Ədəbiyyatın təbliğində də məhz bu yarışma üslubundan istifadə olunması təqdirəlayiq haldır. Ədəbi yaradıcılıq elə bir prosesdir ki, o, hardasa yeniyetmək vaxtından özünü göstərir. Əminəm ki, o müsabiqədə iştirak edən və yüksək yer tutan iştirakçıların böyük eksriyyətinin yeniyetmə səviyyəsində de olsa, müəyyən yaradıcılığı var. Onlar hekayələr, əsərlər və ya şeirlər yazıblar. Mən əminəm ki, o qələm sahiblərinin içindən gələcəkdə şair, yazıçı və ya publisist çıxa bilər". Yazıçının fikrincə, ümumiyyətə, uşaqlar arasında müəyyən yarışmaların olması ister təhsil sahəsində, istərsə de digər sahələrdə stimullaşdırma prosesləridir: "Gələcək fealiyyətlərində də uşaqlarda belə bir hiss yaranacaq ki, sadəcə, neyise bilmək kifayət etmir, bu biliyi yüksək səviyyədə çatdırmaq, özünü təsdiq etmək, tanıtdırmaq, məqsədlərin uğrunda sona qədər mübarizə aparmağa yardım edəcək. Mütaliə, müəyyən intellekti, erudiyyası olan uşaqların mübarizə əzminin yüksəlməsinə xidmət edəcək".

HƏR BİRİMİZİN GÜNAHİ

"Ulduz" jurnalının baş redaktoru Qu lu Ağsəsin fikrincə, insan nə qədər çox mütaliə edərsə, onun danışq tərzü düzələr, söz ehtiyati artar: "O, bəlkə də ən müşkül məsələni dilindəki hansısa ehtiyat bir sözlə həll edə bilər. Təessüf ki, bu gün orta məktəblərdə, xüsusən ixtisas seçimine görə, ədəbiyyata maraq həddən artıq aşağıdır. Valideyn artıq 4-cü, 6-cı sınıfından uşa-

ğının hansı sahəyə gedəcəyini müəyyən-leşdirir və onun fikrini ədəbiyyatdan uzaqlaşdırır. Bu cür müsabiqələrdə iştirak edən uşaqlar hansı sənət sahibi olmasından asılı olmayıraq, öz fikirlerini çox dəqiq ifadə edə biləcəklər. Misal üçün, Türkiye prezidenti Rəcəb Tayyib Erdoğan elə metləblər var ki, şeirlə deyir və publika da onu sev-sevə dinləyir". Baş redaktor həm ali, həm orta ixtisas, həm də orta ümumtəhsil məktəblərində ədəbiyyata olan münasibədən narazı olduğunu deyir: "Biz tələbə və şagirdlər görüş keçirəndə, onların simalardakı donuq ifadədə "biz bədii ədəbiyyat oxumuruq" fikirlərini aydın görürük. Onların simasında emosiya olmur. Bədii ədəbiyyatla, bədii sözə məşğul olmamaqdandır ki, emosiya çatışır. Bu, valideyn-dən tutmuş məktəbə qədər, hər birimizin günahıdır. Müxtəlif nəşriyyatlar uşaqlar üçün kifayət qədər nəşrlər buraxırlar. Dünya ədəbiyyatının, o cümlədən bizim nağıl-ların, dastanların uşaq formasını hazırlayırlar. Valideyn övladı ilə bərabər gəzintiye çıxanda yolunu kitab mağazalarından da salmalıdır. Bəzən valideyn uşağına kitab alıb verir, amma onu sonradan müzakirə etmir. Uşaq bədii ədəbiyyatı mətn olaraq mənimşəyir, amma öz fikirlerini bölüşə bilmir, cümlə ədəbiyyat həm də nitqdir. Isterdim ki, valideynlər uşaq üçün aldıqları kitabı özleri də vərəqəsinlər, uşaqda həvəs yaratmaq üçün ona sual versinlər. İmkən yaratsınlar ki, onlar səhv fikirlerini də desinlər. Yoxsa biz orta və ali məktəblərdə şagirdlər, tələbələrlə görüşə gedəndə onların üzündəki donuq ifadəni silə bilməyəcəyik. Onlara sual verəndə qorxacaq, ünsiyyətdən qaça-caqlar. Ədəbiyyat isə adamı yetişdirir, ruh halına getirir".

BƏDİİ ZÖVQÜN FORMALAŞMASINDA MÜTALİƏNİN ROLU

Səbail rayon 7 sayılı tam orta məktəbin ana dili və ədəbiyyat müəllimi Kifayət Qurbanova məktəblərdəki real menzəreni bələ təsvir edir: "Şagirdlər mütaliə etmək istəmir. Onlara tətillərdə mütaliə etmələri ilə bağlı siyahı verilir. Bəziləri oxusa da, bir çoxları oxumur. Onlar öz seqimlərini ixtisas qrupuna görə müəyyənleşdirirlər. Bu seqim isə onları bədii qiraətdən uzaq salır. "Bize imtahanada ədəbiyyat lazım deyil" deyirlər. Oxuyanda da daha çox detektiv əsərlər oxuyurlar". K.Qurbanova mütaliənin şagirdlərin şəxsiyyəti kimi yetişməsində rolunu xüsusi vurğulayır: "Şagirdlər bədii kitab oxuya onların dünyagörüşü, bədii zövqü formalasır. Mütaliə onlarda humanist hissələr, vətənpərvərlik duyğuları, milli mənlik şüüru tərbiye edir". Müəllime hesab edir ki, uşaq və yeniyetmələrin mütaliəyə həvəsinin formalasmasında təkcə məktəbin rolu azdır. Bu istiqamətdə ailə mühitinin, telekanalların da rolu əhəmiyyətlidir: "Uşaq üçün stimullaşdırıcı yarışlar, müsabiqələr keçirilməli, onlara müəyyən hədiyyələr təqdim olunmalıdır. Ətrafdakı mənzərə də "kitab oxu!" fikirlərini diktə etməlidir. Həmçinin vətəndaş cəmiyyətinin də bu istiqamətdə fəaliyyəti olmalıdır. Bu baxımdan, bu cür həlli vacib məsələdə bir sıra amillərin rolü birgə olmalıdır".

Razılışaq ki, problemin həlli istiqamətində ölkədə sayı çox olsa da, Qeyri Hökumət Təşkilatlarının rolü hiss olunmur. Bu mənada kəmiyyət keyfiyyəti üstünləyib. Vətəndaş cəmiyyətinin fealiyyəti isə bu istiqamətdə böyük təsire malik ola bilər. Cümlə səhəb böyümkəndə olan nəşlin bərdə təbliği-sindən, milli mənlik şüurunun inkişaf etdirilmesindən, vətənpərvərlik hissələrinin mütaliə yolu ilə formalasmasından gedir. Belə getsə... onların sərağı kitab mağazaları və ya kitabxanalardan deyil, daha çox internet klublarından, kafe və ya digər əyləncəli məkanlardan gələcək...

Dayandur Tağıyev
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnformasiya Vəsitələrinin inkişafına Dövlət Dəstəyi Fonduñun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.